

TARİXİ TOPRAQLARINA QAYITMAQ QƏRBİ AZƏRBAYCANLILARIN HAQQIDIR

Ermənistan sülh müqaviləsinin imzalanmasını na qədər gecikdirir, hərbi-siyasi taxribatlarını davam etdirir, Azərbaycan beynəlxalq hüququ rəhbər tutaraq ədalətli hücum diplomatiyasını bir o qədər də gücləndirir. Bu baxımdan Qərbi Azərbaycan məsələsi bu gün fəvqələdə əhəmiyyət kəsb edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin xarici siyasetinin son illərdə əldə etdiyi böyük tarixi uğurlarını, həmin siyasetin sözügedən geostrateji aspektini nəzərə alaraq, bu gün dədə-baba Azərbaycan torpaqlarının hər bir nümayəndəsi galacayaq daha böyük inamlı baxır. Qərbi azərbaycanlılar hərəkatının hər bir nümayəndəsi uzun illərdir ki, ədalətin təntənəsi, tarixi vətənlərinə qayğılış namına yorulmadan çalışır. Onların öz ruhu, Vətən sevgisi, sədaqəti sayasında keçidiyi çətin yolu hər kas yaxşı bilir.

Vətən müharibəsində qazandığımız böyük Zəfərdən sonra yaranan yeni reallıqda Qərbi Azərbaycandan qacqın düşmüş vətəndaşlarımızın öz yurdularına qayıtması en mühüm vəzifələrdən biridir. Dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcması üzvlərinin bir qrupu ilə keçirdiyi görüşdə bildirib ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, buna bir çox tarixi sənədlər, tarixi xəritələr, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeşsan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi ırsını silmək isteyiblər, ancaq buna nail ola bilməyiblər. Çünkü tarix var, sənədlər var, xəritələr var.

Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilib ve artıq rəsmən "Qərbi Azərbaycan İcması" adlanır. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barede faktların və sənədlərin toplandığı və saxlandığı yegane ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni ırsimizin bütün nümunələrinin deqiq siyahısının hazırlanmasını bu gün də davam etdirir. Dövlət başçısı İlham Əliyev Qərbi Azərbaycan İcması ilə görüş zamanı bildirib ki, vaxtlıb bu binada yerləşən Şuşa İcra Hakimiyyəti bu gün əziz Şuşaya necə qayıtdısa, bir gün gələcək burada fəaliyyətə başlayan Qərbi Azərbaycan İcması nümayəndələri də öz evlərinə qayıdaçaqlar.

XX əsrin əvvəllerində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyaseti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib, əsrlər boyu öz tarixi torpaqlarında yaşamaq üçün böyük çətinliklərdən keçməsinə baxmayaraq, zaman-zaman doğma torpaqların-

dan məhrum edilib. 1918-1920-ci illərdə yüz minlərə azərbaycanlı qətə yetirilib, öz yurdalarını tərk etmək məcburiyyətində qalaraq qacqına çevrilib, yüzlərə Azərbaycan kəndi yer üzündən silinib.

XX əsrde ermənilər havadarlarının köməyilə indiki Ermənistan adlı ərazidə azərbaycanlılara qarşı 1905-1906-ci illərdə və 1918-1920-ci illərdə etnik təmizləmə, 1930-cu illərdə kütləvi repressiyalar, 1948-1953-cü illərdə deportasiya həyata keçirmişlər. 1987-ci ilde ulu önder Heydar Əliyevin həkimiyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm də onların sovet hökumətindəki havadarları 1988-1989-cu illərdə etnik təmizləməni başa çatdırmağa müvəffəq oldular. Beləliklə, bütün azərbaycanlılar Qərbi Azərbaycandan zor gücü ilə çıxarıldılar. Belə ki, bu deportasiya zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödenilmədən qəsə edilib, 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib.

Hər birimiz üçün Qərbi Azərbaycan doğma və əzizdir. Əcdadlarımıza vətənidir. Bu ərazilərdə azərbaycanlılara məxsus tarixi abidələr var idi. Məscidlər, karvansaralar, şah sarayı... Azərbaycan adları olan məhəllələr, küçələr, bağlar, əcdadlarımızın dəfn olunduğu qəbiristanlıqlarımız... Təkçə İrəvanda səkkiz məhəllənin hər birində bir məscid var idi...

Prezident İlham Əliyev hər çıxışında deyir ki, Qərbi Azərbaycan, İrəvan, Göyçə, Zəngəzur bizim tarixi torpaqlarımızdır. Dövlətimizin başçısı bu sözləri ilə 34 idir ki, doğma yurdunuvasından, Qərbi Azərbaycandan qacqın düşən her bir insana böyük ümidi verir. Prezident İlham Əliyevin etrafında birləşən Azərbaycan xalqı 30 illik nəticəsiz gedən danışqlardan sonra döyüş meydanında Qarabağın əsl sahibinin kim olduğunu sübut etdi. Qarabağın və Şərqi Zəngəzurun-

Dünya birliyi bunun labüdüyünü qəbul etməlidir

erməni işgalindən azad edilmesi ilə əlamətdar olan İkinci Qarabağ müharibəsi, Zəngəzur dəhlizinin açılması perspektivi, Qərbi Azərbaycan İcmasının yaradılması bütün xalqımızı ruhlandırmış inanırıq ki, ata-babalarımızın torpaqlarına Böyük Qayıdış uzaqda deyil. Çünkü Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin bu istiqamətdə atlığı bütün addımlar düşünülmüş və mərhələli program xarakteri daşıyır.

Neçə illərdir ki, Qərbi azərbaycanlılar kitablar yazıb çap etdirir, təqdimat tədbirləri keçirir, bəyanatlar verir, beynəlxalq aləmə müraciətlər

yitmaq hüququnu və haqqını dünya tanımlıdır.

Hazırda Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus bütün izləri məhv etmək üçün Azərbaycanın tarixi-mədəni ırsının məqsədyönlü şəkildə məhv edilməsi və menimsənilməsi həyata keçirilir. Məsələn, İrəvanda şəhər rəhbərliyinin Təpəbaşını, azərbaycanlıların salamat qalan yeganə məhelləsini sökmek isteyini qeyd edə bilərik. Bu antibəşəri siyasetin qarşısını almaq məqsədilə, habelə onun təhlükəli nəticələrini nəzəre alaraq, qeyri-hökumət təşkilatları UNESCO ilə işi da-ha fəal şəkildə davam etdirməlidir, QHT-lər bu təşkilat öz birterəfli münasibətindən, ikiili standartlardan əl çəkməye məcbur etməlidir. Qərbi azərbaycanlılar tekce Azərbaycanda, Bakıda yaşamlılar, bir çox xarici ölkələrdə

edir, bir sözə, heç vaxt fasılə verməyərək öz haqq işi uğrunda feal mübarizə aparırlar. Və bu gün, xüsusən, Prezident İlham Əliyevin Qərbi Azərbaycan zi-yalıları ilə görüşündən sonra qarşıya daha konkret məqsədlər qoyulur.

Qərbi azərbaycanlılar haqqında, XX yüzilliyin əvvəllərində, 1948-1950-ci illərdə və 1988-ci ildə soydaşlarımızın öz doğma yurdlarından deportasiya edilməsi ilə bağlı obyektiv faktları dünya ictimaiyyətinə dəha geniş miqyasda çatdırmağa çalışılaşıyıq. Burada tarixçilərimiz, tədqiqatçılarımızın və sıratı vətəndaşlarımızın beynəlxalq aləmə gerçək həqiqətləri çatdırmaq nöqtəyi-nəzərinən böyük məsuliyyəti var. Hər kəsə yaxşı bəlliidir ki, günümüze qədər gəlib çatmış arxiv sənədləri və fotomaterialları sözügedən ərazilərin azərbaycanlılara məxsus olduğunu tam cılpaqlığı ilə sübut edir. Və buna görə də Qərbi azərbaycanlıların ora qar-

Qərbi Azərbaycan-dan gedən mühacirlər var. Ona görə onlar da yorulmadan yerli QHT-lərlə birlikde Qərbi Azərbaycanın qədim zəmanlardan bize məxsusluğu, bizim öz doğma yurdumuza qayıtmış haqqımızın olması barədə maarifləndirmə işləri aparmalıdır.

Təbii ki, biz hamımız isteyirik ki, bütün bunlar sülh yolu ilə baş versin. Sadəcə, bir az gözləmək və unutma-qızılı lazımdır ki, Prezident İlham Əliyev nəyi, nə vaxt və necə edəcəyini həmişə bilir.

**Emin QASIMOV,
"Respublika".**